

PUL VƏ BANKLAR FƏNNİNDƏN TESTLƏR (QIYABI)

1. Pulun mövcudluğunun zəruri əsası

- A. Dövlətin maliyyə ehtiyacları
- B. Xarici iqtisadi əlaqələr
- C. Əmtəə istehsalı və əmtəə tədavülü
- D. Mərkəzi və kommersiya banklarının tələbatı +

2. Pulun meydana gəlməsinin ilkin şərti

- A. Qızıl ehtiyatlarının kəşfi və ərzaq malları bazarının meydana gəlməsi
- B. Natural təsərrüfatdan əmtəələrin istehsalı və mübadiləsinə keçid +
- C. Mərkəzləşdirilmiş dövlətlərin meydana gəlməsi və qızıl yataqlarının kəşfi
- D. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətin mövcudluğu və iri topdan bazarların meydana çıxması

3. Pul ... ümumi ekvivalentidir.

- A. Mübadilə dəyərinin
- B. Mal və xidmətlərin dəyəri +
- C. İstehlak dəyərinin
- D. Tam dəyərli pulların çəkisinin

4. Nominal dəyərləri pullar tam dəyərlidir.

- A. Bazarda kortəbii müəyyən olunan
- B. Real dəyərindən aşağı olan
- C. Real dəyərini üstələyən
- D. Real dəyərə müvafiq olan +

5. Bir əmtəənin dəyərinin digər əmtəədə əks olunması hansı dəyər forması üçün xarakterikdir:

- A. Sadə +
- B. Tam
- C. Ümumi
- D. Pul

6. Hansı dəyər forması bir əmtəənin dəyərini bir neçə ekvivalent əmtəədə əks etdirir?

- A. Sadə
- B. Tam +
- C. Ümumi
- D. Pul

7. Pul ilə ödənilməyən mala mülkiyyət hüququ verən mal mübadiləsi sövdələşməsi necə adlanır?

- A. Forfeytinq
- B. Dempinq
- C. Barter +
- D. Faktoring

8. Nominal dəyəri dəyər nişanələri puldur:

- A. Müəyyən olunmayan
- B. Real dəyərə müvafiq olan
- C. Real dəyərindən aşağı olan
- D. Real dəyərdən yuxarı olan +

9. Hansı konsenpsiyaya görə pul insanlar arasındakı xüsusi razılaşma nəticəsində meydana gəlmişdir:

- A. Monetarist
- B. Rasionalist
- C. Təkamül +
- D. Psixoloji

10. Pul hansı ehtiyacların ödənilməsi vasitəsidir

- A. Ancaq mənəvi
- B. Məhdud saydakı
- C. Bütün +
- D. Ancaq maddi

11. Pul dəyərinin müstəqil formasıdır.

- A. Mübadilə +
- B. İstehlak
- C. Əmtəə
- D. Maliyyə

12. Nisbətən likvidli bir əmtəənin yerli bazarda ümumi ekvivalent rolunu oynaması hansı dəyər forması üçün xarakterikdir:

- A. Pul
- B. Tam
- C. Ümumi +
- D. Sadə

13. Əmtəələrin onun istehsalına sərf olunan əmək məsrəfləri əsasında müəyyən olunur:

- A. Dəyəri +
- B. İstehlak dəyəri
- C. Valyuta kursu
- D. Mənfəəti

14. Pul ictimai zəruri əmək sərfinin hansı ölçüsü kimi çıxış edir:

- A. Xarici +
- B. Daxili
- C. Mənəvi
- D. Mövsümi

15. Əmtəənin dəyərinin pul ilə ifadəsi kimi çıxış edir:

- A. Gəlir
- B. Mənfəət
- C. Rentabellik
- D. Qiymət +

16. Hansı düstur pulun kapital kimi fəaliyyətini xarakterizə edir:

- A. Pul-əmtəə-pul +
- B. Əmtəə-pul-əmtəə
- C. Əmtəə-əmtəə- pul
- D. Pul – borc öhdəliyi- əmtəə

17. Müasir pullar:

- A. Qızıla dəyişdirilmir +
- B. Dövlət nişanı fabrikində qızıla dəyişdirilir
- C. AR Mərkəzi bankında qızıla dəyişdirilir
- D. AR Maliyyə Nazirliyində qızıla dəyişdirilir.

18. mövcud olduqca pul mövcud olacaqdır:

- A. Əmtəə istehsalı +
- B. Valyuta bazarı
- C. Fond bazarı
- D. Veksel mübadiləsi

19. Pulun funksiyaları deməkdir:

- A. Cəmiyyətin fəaliyyəti və inkişafının müxtəlif sahələrinə pulun tətbiqi və təsirinin nəticəsi

- B. Onların mahiyyətinin dəyərin ümumi ekvivalenti kimi xarici təzahürü
- C. Pulun düzgün fəaliyyəti üçün zəruri şərait. +
- D. Kreditə verilmiş pulun qiyməti

20. Azərbaycan Respublikasının Mərkəzi Bankının kapitalı hesabına formalaşır:

- A. Dövlətin vəsaitləri +
- B. Fərdi şəxslərin ianələri;
- C. Kommersiya banklarının fondları;
- D. Müəssisə və təşkilatların vəsaitləri.

21. Xarici valyutanın alqısı yaxud satqısını keçirməklə mərkəzi bank siyasətini aparır:

- A. Diskont;
- B. Deviz +
- C. Fond;
- D. Mühafizəkar.

22. Dəyər ölçüsü funksiyasını pullar yerinə yetirir:

- A. Yalnız tam dəyərli +
- B. Yalnız natamam dəyərli
- C. Tam və natamam dəyərli
- D. Kağız və kredit

23. Pulun dəyər ölçüsü funksiyasının mahiyyəti özünü kimi çıxış etməsində göstərir:

- A. Əmtəə mübadiləsində vasitəçi
- B. Borc öhdəliklərinin ödəmə vasitəsi
- C. Ümumi dəyər etalonu +
- D. Yığım və əmanət vasitəsi

24. Pulun hansı funksiyası onun digər funksiyalarının reallaşmasının təminatçısıdır:

- A. Dünya pulu
- B. Tədiyə vasitəsi
- C. Dəyər ölçüsü +
- D. Tədavül vasitəsi

25. Pulun tədavül vasitəsi funksiyasının mahiyyəti özünü ... kimi çıxış etməsində göstərir:

- A. Əmtəələrin mübadiləsində vasitəsi +
- B. Borc öhdəliklərinin ödənilməsində vasitəçi
- C. Yığım və əmanət vasitəsi
- D. Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent

26. Tədavül vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- A. İdeal, xəyal edilən
- B. Ancaq real +
- C. Ancaq nağdsız
- D. İdeal və real

27. Pul tədavül vasitəsi funksiyasını yerinə yetirərkən ödəmə qabiliyyətli tələbin həcmi:

- A. Əmtəə təklifini xeyli qabaqlamalıdır
- B. Əmtəə təklifindən xeyli aşağı olmalıdır
- C. Vaxt keçdikgə azalsın
- D. Əmtəələrin təklifinə uyğun olmalıdır. +

28. Tədavül vasitəsi funksiyasını ... yerinə yetirir

- A. Yalnız tam dəyərli pullar
- B. Yalnız dəyər nişanələri
- C. Tamdəyərli pullar və dəyər nişanələri +
- D. Yalnız nağdsız pullar

29. Pulun yığım vasitəsi funksiyası özünü ... göstərir

- A. Əmtəələrin mübadiləsində vasitəçilikdə
- B. Borc öhdəliklərinin ödənilmə vasitəsində
- C. Digər əmtəələrin dəyər ölçüsü, ümumi ekvivalent olmasında
- D. Yığım vasitəsi və pul apıtımında +

30. Yığım vasitəsi funksiyasını ... pullar yerinə yetirir.

- A. Yalnız real pullar +
- B. İdeal pullar
- C. İdeal və real pullar
- D. Yalnız nağdsız pullar

31. Pulun tədavül vasitəsi funksiyasını yerinə yetirməsi üçün hansı düstur xarakterikdir:

- A. Əmtəə-pul-əmtəə +
- B. Pul-əmtəə-pul

- C. Əmtəə-borc öhdəliyi-pul
- D. İstehsal – bölgü- mübadilə – istehlak

32. Dünya pulu funksiyası hansı qarşılıqlı münasibətdə təzahür olunur:

- A. Yalnız müxtəlif ölkələrin kommersiya bankları arasındakı
- B. Ölkə daxilindəki fiziki və hüquqi şəxslər arasındakı
- C. Ölkələr arası və ya müxtəlif ölkələrdəki fiziki və hüquqi şəxslər arasındakı
- D. Yalnız valyuta maliyyə təşkilatları və ölkələrin hökumətləri arasındakı

33. Banklar tərəfindən beynəlxalq bank krediti verilir:

- A. Yalnız ixrac edənlərə
- B. Yalnız alıcı dövlətin hökumətinə
- C. İxrac və idxal edənlərə +
- D. Yalnız idxalçılara

34. Hal-hazırda dünya pulu funksiyasını əsasən ... valyutalar yerinə yetirir:

- A. Dönərli olmayan
- B. Sərbəst dönərli +
- C. Qismən dönərli
- D. Tədavül olunmayan

35. Tam dəyərli pulların tədavülü zamanı qiymət miqyası:

- A. Müəyyən edilmirdi
- B. Pul vahidinin istehlak dəyəri kimi çıxış edirdi
- C. Pul vahidində əks olunan metal pulun çəkisinə uyğun gəlirdi +
- D. Ölkədə müəyyən qiymət səviyyəsinin formalaşması nəticəsində kortəbii formalaşan pul vahidinin səviyyəsi idi.

36. Əhalinin pul yığımları ölkədə hansı münasibətlərin inkişafının nəticəsidir:

- A. Kredit +
- B. Faktoring
- C. Forfeyting
- D. İcarə

37. Hansı pul vahidləri beynəlxalq vahiddir:

- A. SDR, ekü və avro
- B. Ekü və dollar
- C. SDR və avro
- D. SDR və ekü +

38. Pul yığımları mövcud olur:

- A. Yalnız fərdi sahibkarlıq sferasında
- B. Maddi istehsal sferası və fərdi şəxslərdə +
- C. Yalnız ayrı-ayrı şəxslərdə
- D. Yalnız maddi istehsal sferasında

39. Pulun dəyər ölçüsü funksiyasının başlıca təyinatı özünü nədə göstərir:

- A. Dövlətin qiymətli kağızlarının emissiyasının təmin olunmasında
- B. Əmtəə dünyasına vahid dəyər etalonunun təqdim olunmasında +
- C. Pul yığımlarının yaradılması imkanının təmin olunmasında
- D. Borc öhdəliklərinin emissiyası imkanının təmin olunmasında

40. Dəyər nişanələrinin tədavülündə qiymət miqyası:

- A. Yalnız milli və xarici valyutaların dəyərlərinin nisbəti əsasında müəyyən olunur
- B. Müəyyən olunmur
- C. Pul vahidinin metal çəkisinə uyğun gəlir
- D. Ölkədə formalaşan müəyyən qiymət səviyyəsi nəticəsində kortəbii yaranan pul vahidinin səciyyəsidir. +

41. Dünya təcrübəsində puldan tədavül vasitəsi kimi istifadə:

- A. Genişlənir
- B. Çox genişdir və pulun digər funksiyalarda istifadəsini üstələyir
- C. Dəyişilməz qalır
- D. Azalır +

42. Tam dəyərli pulların tədavülü zamanı mübadilə münasibətləri ... müəyyənləşir:

- A. Dövlət tərəfindən
- B. Sövdələşən tərəflər tərəfindən
- C. Əmtəələrin dəyərinin qızıla bərabərləşdirilməsi yolu ilə +
- D. Hər bir mal qrupu üzrə mərkəzləşdirilmiş qaydada

43. Pulun rolu:

- A. Dəyərin ümumi ekvivalenti kimi onun mahiyyətinin konkret xarici ifadəsidir.
- B. İqtisadi kateqoriya kimi pulun xarakteristikasıdır.
- C. Pulun tədavül və tədiyə vasitələri funksiyaları ilə müəyyənləşdirilən tətbiq sferasıdır.

D. Müxtəlif fəaliyyət tərəflərinə və cəmiyyətin inkişafına pulun tətbiqinin nəticəsi və təsiridir.+

44. Geniş təkrar prosesində pulun rolu ilk növbədə onda təzahür edir ki, onun köməyi ilə:

- A. Təsərrüfat subyektlərinin vergi öhdəliklərinin icrası təmin edilir.
- B. İstehsal olunan məhsulun maya dəyəri müəyyənləşdirilir və qiyməti formalaşır +
- C. Pulun yığılı baş verir və yığım fondu formalaşır.
- D. Təsərrüfat subyektləri tərəfindən kommersiya banklarından götürülmüş kreditlər üzrə faiz dərəcəsi müəyyənləşdirilir.

45. İqtisadiyyatın bazar modelində malların alınması imkanının müəyyənləşdirilməsində başlıca əhəmiyyət kəsb edirlər:

- A. Barter sövdələşmələri:
- B. Kartofka və mal talonları.
- C. Pul +
- D. Mal buraxılışının müəyyən olunan normaları.

46. İnflyasiya prosesləri:

- A. Pulun rolunun zəifləməsinə və onun tətbiq sferasının daralmasına gətirib çıxarır +
- B. Pulun roluna və onun tətbiq sferasına hər hansı bir təsir göstərmir.
- C. Pulun tətbiq sferasının əhəmiyyətli surətdə genişlənməsini zəifləndirir.
- D. Yalnız xarici-iqtisadi əlaqələrin inkişafına neqativ təsir göstərir.

47. Planlı iqtisadiyyatda pulun məhdud rolu müəyyən edilir:

- A. Mal istehsalçıları arasında rəqabətdə.
- B. İstehsal vasitələri üzərində xüsusi mülkiyyətlə.
- C. Kortəbii qiymət qoyma ilə.
- D. Dövlət tərəfindən müəyyənləşdirilmiş sabit, dəyişməz qiymətlərlə +

48. Ölkələrarası qarşılıqlı iqtisadi əlaqələrdə pulun rolu onunla ifadə olunur ki, ondan ... istifadə olunur:

- A. Müxtəlif ölkələrin rezidentləri arasında icra olunan sövdələşmələrdə.
- B. Ölkənin qızıl valyuta ehtiyatlarının həcmnin hesablanması.
- C. İdxal ixrac əməliyyatlarının faydalılığının qiymətləndirilməsi və hesablanması.
- D. Milli valyutanın devalvasiya və revalvasiya faizinin müəyyənləşdirilməsində +

49. Planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçiddə pulun tətbiq sferası:

- A. İxtisar olunur.
- B. Genişlənir +
- C. Dəyişməz qalır.
- D. Ancaq istehsal sferasında genişlənir.

50. Ödəmə böhranı şəraitində malların dəyərinin əvvəlcədən ödənilməsi tələbi onunla əlaqədardır ki:

- A. Pulun rolu genişlənir, kredit münasibətləri inkişaf edir.
- B. Pulun rolunun genişlənməsi, məhsulun keyfiyyətinə alıcının nəzarət imkanları və vaxtlı vaxtında göndərilməsini.
- C. Alıcının məhsulun keyfiyyətinə nəzarət imkanında və onun vaxtlı-vaxtında göndərilməsində pulun rolu zəifləyir +
- D. Böhrandan əvvəlki dövrlə müqayisədə pulun rolunun faktiki dəyişməzliyində.

51. Bazar iqtisadiyyatı şəraitində istehsal olunan və reallaşdırılan məhsulun həcmi və çeşidi formalaşır:

- A. Tədiyə qabiliyyəti və istehsal fəaliyyətinin faydalılığı nəzərə alınmaqla +
- B. Mərkəzləşdirilmiş qaydada.
- C. Kortəbii.
- D. Dəyişməyən və ciddi müəyyənləşdirilmiş istehlak rasionu üzrə.

52. Planlı iqtisadiyyatda pula əsasən yanaşırdı:

- A. İqtisadi proseslərin bütün sferalarına aktiv təsir aləti və istehsalın effektivliyinin stimullaşdırılmasının real vasitəsi kimi.
- B. İqtisadiyyatın idarə olunması üzrə mərkəzi və digər orqanlar tərəfindən uçot və nəzarət aləti kimi +
- C. Kapital və ya öz-özünə artan dəyər kimi.
- D. Yığım vasitəsi və sərvətin artırılması kimi.

53. Müasir pul nəzəriyyələri üçün ümumi qəbul edilən cəhət bunlardır:

- A. Tədavüldə olan pulun miqdarının özünü tənzimləmə imkanları.
- B. Pulun yaranmasının qeyri əmtəə xarakteri.
- C. İqtisadiyyatın inkişafında pulun rolu və tədavüldə pulun miqdarının tənzimlənməsi zəruriliyi +
- D. Əmtəələrin qiymətləndirilməsi və mübadiləsi üçün istifadə imkanları.

54. Pul nəzəriyyəsinin inkişafı aşağıdakılarla əlaqədardır:

- A. Xarici iqtisadi əlaqələrin geniş inkişafı və rulun pulun bu əlaqələrdə tədqiq olunması zərurəti ilə.

- B. Tam dəyərli olmayan pul nişanlarının meydana gəlməsi və pul kütləsinin qiymətlərin səviyyəsinə təsirinin təhlili zərurirəti ilə +
- C. Tam dəyərli puldan dəyər nişanlarına keçidin səbəblərinin tədqiqi zərurətindən.
- D. Təkrar istehsal prosesinin geniş inkişafı və pulun rolunun bu prosesdə tədqiq olunması zərurəti ilə.

55. Pulun miqdar nəzəriyyəsi qiymətlər səviyyəsinin nədən asılı olaraq müəyyən edilməsini nəzərdə tutur:

- A. Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılıdır.
- B. Əhalinin məşğulluq və ona müvafiq əmək haqqı fondunun ümumi səviyyəsi ilə.
- C. Tələb və təklifin təsiri ilə kortəbii qaydada.
- D. Tədavüldə olan pul kütləsi ilə +

56. A.Fillips nəzəriyyəsinə görə qiymətlər səviyyəsi dəyişir:

- A. Əhalinin məşğulluq və əmək haqqı səviyyəsindən asılı olaraq +
- B. Tədavüldə pul kütləsinin dəyişməsinə münasib olaraq.
- C. Tələb və təklifin sərbəst təsiri altında kortəbii.
- D. Ölkənin qızıl valyuta ehtiyatlarının dəyişməsindən asılı olaraq.

57. Pulun Keynesian nəzəriyyəsi nəzərdə tutur:

- A. Qiymətqoyma proseslərinin kortəbiiyini və dövlətin qiymətlərin müəyyən olunması prosesinə tam müdaxiləsizliyi.
- B. Pul kütləsinin tənzimlənməsində dövlətin aktiv iştirakı və məşğulluğun və işgüzar aktivliyin stimullaşdırılmasında pul kütləsinin artırılması imkanlarını +
- C. Pulun miqdarının ölkənin qızıl valyuta ehtiyatlarından asılı olaraq müəyyənləşdirilməsi.
- D. Hökumətin sərt pul kredit siyasəti nəticəsində pul kütləsinin artımına yol verməməyi.

58. Pulun miqdar nəzəriyyəsinin tərəfdarları hesab edirlər ki:

- A. Əmək haqqının həcmi məşğulluğun səviyyəsinə həlledici təsir göstərir.
- B. Məşğulluğun artması əmək haqqının və qiymətlərin artımı ilə müşayiət olunmur.
- C. Məşğulluğun artması əmək haqqının artmasına təsir etsə də, qiymətlərin artımı ilə müşayiət olunmur.
- D. Məşğulluğun və əmək haqqının artımı qiymətlərin artımı ilə müşayiət olunur, əmək haqqının azalması isə qiymətlərin azalmasına səbəb olur +

59. Pulun monetarist nəzəriyyəsinə görə tədavüldə olan pul kütləsinin miqdarı:

- A. Özünü tənzimləməyə məruz qalır, lakin dövlət pul kütləsinin artımına imkan vermir +

- B. Ölkənin qızıl valyuta ehtiyatlarının həcmindən asılıdır.
- C. Kortəbii olaraq müəyyən edilmir, dövlətin iqtisadi ehtiyatlarından asılı olaraq formalaşır.
- D. Milli iqtisadiyyatın beynəlmilləşməsi səviyyəsindən asılıdır.

60. Pulun Keynesian nəzəriyyəsinin tərəfdarları tərəfindən təklif edilən tədbirlər yönəldilir:

- A. Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına.
- B. təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə.
- C. Pulun yığımını stimullaşdırılmasına.
- D. Tələbin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə +

61. Pulun dövlət hakimiyyətinin simvolarından biri kimi eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik cəhətidir:

- A. Nominalist +
- B. Metallist.
- C. Keynesian.
- D. Monetarist.

62. Pulun əmtəə məzmununa etinasızlıq, əsas funksiyalarından imtina, ideal pul vahidi kimi pulun qiymətlər miqyası ilə eyniləşdirilməsi pul nəzəriyyəsinin xarakterik nöqsanıdır:

- A. Nominalist +
- B. Metallist.
- C. Keynesian.
- D. Monetarist.

63. Pulun monetarist nəzəriyyəsi tərəfdarları tərəfindən təklif olunan tədbirlər yönəldilmişdir:

- A. Pul yığımını stimullaşdırılmasına.
- B. Tələbin stimullaşdırılmasında pulun rolunun gücləndirilməsinə.
- C. Əmtəələrin təklifi ilə müqayisədə tələbin məhdudlaşdırılmasını stimullaşdırılmasına +
- D. Təklifin stimullaşdırılmasında pulun rolunu gücləndirilməsinə.

64. pul nəzəriyyəsi üçün pulun qızıl və gümüşlə eyniləşdirilməsi xarakterikdir:

- A. Nominalist.
- B. Metallist +

- C. Keynesian.
- D. Monetarist.

65. İctimai sərvətin mənbəyi kimi insan əməyi tərəfindən yaradılmış maddi nemətlər məcmusu deyil, qızıl və gümüşün qəbul edilməsi, tədavüldəki tam dəyərli pulların pul nişanları ilə əvəz olunmasının inkarı pul nəzəriyyəsinin xarakterik çatışmamazlığıdır:

- A. Nominalist.
- B. Metallist +
- C. Keynesian.
- D. Monetarist.

66. Müasir bazar iqtisadiyyatı şəraitində pulun emissiyası ilkin sayılır:

- A. Nağd
- B. Kağız
- C. Metal
- D. Nağdsız +

67. Nağdsız pullar dövriyyəyə buraxılır:

- A. Ərazi idarələrinə Mərkəzi Bank tərəfindən ssudaların verilməsi yolu ilə.
- B. Kommersiya banklarında hesabları olan müəssisələr tərəfindən.
- C. Müəssisələrə ərazi idarələri tərəfindən ssudaların verilməsi yolu ilə.
- D. Kommersiya bankları tərəfindən müştərilərinə ssudaların verilməsi yolu ilə +

68. Nağd pullar dövriyyəyə aşağıdakı yolla daxil olur:

- A. Əmək haqqının verilməsi ilə.
- B. Hesablaşma-kassa mərkəzləri tərəfindən pul vəsaitlərinin dövriyyə kassasından ehtiyat fondlarına köçürülməsi ilə.
- C. Kommersiya bankları tərəfindən kassa əməliyyatlarının həyata keçirilməsi ilə +
- D. Mərkəzi Bank tərəfindən ehtiyat pul fondlarının ərazi idarələrinə verilməsi ilə.

69. Pul emissiyasının əsasında əməliyyatı dayanır.

- A. Maliyyə.
- B. Kredit +
- C. Valyuta.
- D. Fond.

70. Dövriyyəyə pulun buraxılmasında pulun miqdarı:

- A. Həmişə azalır.
- B. Həmişə artır.

- C. Dəyişməz qalır.
- D. Artıb və ya azala bilər +

71. Pulun emissiyası mövcuddur:

- A. Ancaq nağd.
- B. Ancaq kağız.
- C. Nağd və nağdsız +
- D. Ancaq nağdsız.

72. Nağd pulun emissiyasını həyata keçirir:

- A. Kommersiya bankları və müəssisələri.
- B. Kommersiya bankları.
- C. Mərkəzi Bank və kommersiya bankları
- D. Mərkəzi Bank və onun hesablaşma-kassa mərkəzləri +

73. Nağd pulun ehtiyat fondu və dövriyyə kassası saxlanılır:

- A. Dövlət Xəzinədarlıq Agentliyində.
- B. Kommersiya banklarında.
- C. Mərkəzi Bankın ərazi idarələrində +
- D. İpoteka Fondunda.

74. multiplikatoru kommersiya bankının depozit hesablarında bir bankdan digərinə hərəkət dövründə pulun artması prosesini əks etdirir:

- A. Bank +
- B. Depozit.
- C. Kredit.
- D. Ssuda.

75. Dövriyyəyə pul emissiyasının başlıca məqsədi müəssisələrin dövriyyə vəsaitlərinə olan əlavə ehtiyatlarının ödənilməsidir:

- A. Nağd.
- B. Nağdsız +
- C. Tam dəyərli.
- D. Kağız.

76. Hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasına daxil olan nağd pulun məbləği kassanın məxaricindən çoxdursa bu zaman pul:

- A. Müvəqqəti olaraq hesablaşma-kassa mərkəzlərinin dövriyyə kassasında saxlanılır.
- B. Mərkəzi Banka göndərilir.

- C. Depozit hesablarına köçürülür.
- D. Dövriyyə kassasından ehtiyat fonduna köçürülür +

77. Ərazi idalərinin ehtiyat fondunda saxlanılır:

- A. Tədavülə buraxılmaq üçün nəzərdə tutulmuş pul nişanları ehtiyatı +
- B. Ölkənin qızıl valyuta ehtiyatı.
- C. Ancaq xırda metal sikkələrin ehtiyatı.
- D. Yarasız nağd pul.

78. multiplikatoru yalnız iqtisadiyyatın kreditləşdirilməsi nəticəsində həyata keçirilən multiplikativ hərəkətdir:

- A. Kredit +
- B. Depozit
- C. Bank.
- D. Maliyyə.

79. Ərazi idarəsi hesablaşma kassa xidməti göstərir:

- A. Müəssisələrə.
- B. Əhaliyə.
- C. Kommersiya banklarına +
- D. Bələdiyyə orqanlarına.

80. multiplikatoru pulun kommersiya bankının depozit hesablarında olan multiplikativ obyektidir:

- A. Kredit.
- B. Depozit +
- C. Bank.
- D. Maliyyə.

81. Hesablaşma-kassa mərkəzinin... .. yerləşən pulun hərəkət edir :

- A. Dövriyyə kassasında +
- B. Ehtiyat fondunda.
- C. Dövriyyə kassasında və ehtiyat fondunda.
- D. Dövriyyə kassasında ehtiyat fonduna keçid prosesində.

82. Gündəlik emissiya balansı tərtib edilir:

- A. Ərazi idaləri və kommersiya bankları ilə birgə.
- B. Kommersiya bankları tərəfindən.
- C. Mərkəzi bankın idarə heyəti tərəfindən +
- D. Maliyyə Nazirliyi tərəfindən.

83. Nağdsız pul dövriyyəsində mal və pul vəsaitlərinin qarşılıqlı hərəkəti:

- A. Həmişə baş verir.
- B. Heç zaman baş vermir +
- C. Sövdələşmə subyektlərinin razılığı əsasında baş verir.
- D. Dövri olaraq baş verir.

84. Hüquqi və fiziki şəxslər tərəfindən nağdsız hesablaşmalar aşağıdakıların köməyi ilə icra olunur:

- A. Kommersiya banklarının +
- B. Ərazi idarələrinin.
- C. Bank olmayan kredit təşkilatlarının.
- D. Bankomatların.

85. Tədiyə dövriyyəsi həyata keçirilir:

- A. Nağd və nağdsız formalarda +
- B. Yalnız nağd formada.
- C. Yalnız nağdsız formada.
- D. Mərkəzi Bank tərəfindən müəyyən olunmuş nağd formada.

86. Bütün nağdsız dövriyyə:

- A. Tədiyəsiz.
- B. Nağd.
- C. Mövsümi.
- D. Ödənişli +

87. Nağdsız dövriyyədə pul bu keyfiyyətdə çıxış edir:

- A. Tədavül vasitəsi.
- B. Yığım vasitəsi.
- C. Tədiyə vasitəsi +
- D. Dəyər ölçüsü.

88. Nağdsız hesablaşmaların aparılmasından ötrü emitent və benefisiarlar üçün zəruri şərt kimi mövcud olmalıdır:

- A. Dövriyyə kassasının limiti.
- B. Bank hesabları +
- C. Nağdsız hesablaşmaların aparılmasından ötrü lisenziya.
- D. Mərkəzi Bankın xüsusi icarəsi.

89. Banklar və bank olmayan kredit təşkilatları ölkə ərazində hesablaşmaların aparılmasından ötrü bir birlərində hesablar açırlar:

- A. Müxbir +
- B. Loro.
- C. Nostro.
- D. Büdcə.

90. İqtisadiyyatda pul hesablaşmaları başlıca olaraq dövriyyəyə əsaslanır:

- A. Nağdsız +
- B. Nağd.
- C. Mövsümi.
- D. Valyuta.

91. Nağdsız hesablaşma sistemlərinin sabit işləməsini təmin etmək, onların fəaliyyətini təşkil etmək, əlaqələndirmək və nəzarət etmək səlahiyyətindədir.

- A. Hesablama Palatasının.
- B. Kommersiya bankların.
- C. Klirinq Mərkəzinin.
- D. Mərkəzi Bankın +

92. Bankların müxbir hesabları açılır:

- A. Mərkəzi Bankın göstərişi üzrə.
- B. Bələdiyyələrin göstərişi ilə.
- C. Banklararası müqavilələr əsasında +
- D. Maliyyə Nazirliyinin göstərişi ilə.

93. Pul dövriyyəsinin əsas hissəsini dövriyyə təşkil edir:

- A. Nağd.
- B. Tədiyə +
- C. Avans.
- D. Mövsümi.

94. Hesablaşma xidməti üçün bank ilə müştəri arasında bağlanılır:

- A. Kredit müqaviləsi.
- B. Pul vəsaitlərinin qəbulu müqaviləsi.
- C. Trast müqaviləsi.
- D. Bank hesabı müqaviləsi +

95. Nağdsız hesablaşmalar aparılır:

- A. Müəyyən forma və standartla malik hesablaşma sənədləri əsasında +
- B. Pul vəsaitinin alıcısı və ödəyicisinin qəbrləri əsasında.
- C. Pul vəsaitinin alıcısı və ödəyicisi tərəfindən müəyyən olunmuş qaydada.
- D. Vəsaitin alıcısı, ödəyicisi və kommersiya bankları tərəfindən müstəqil qaydada.

96. Nağdsız dövriyyə əhatə edir.

- A. Ancaq əmtəə dövriyyəsini.
- B. Əmtəə və qeyri əmtəə dövriyyəsini +
- C. Ancaq qeyri əmtəə dövriyyəsini.
- D. Ancaq maliyyə dövriyyəsini.

97. Nağdsız pul dövriyyəsində nağd dövriyyə ilə müqayisədə tədavül xərcləri:

- A. Həddən çoxdur.
- B. Mövcud deyildir.
- C. Olduqca azdır +
- D. Olduqca çoxdur.

98. İqtisadiyyatın bazar modelində nağdsız pulların emissiyasını həyata keçirirlər:

- A. Dövlət bankları
- B. Kommersiya bankları +
- C. Təsərrüfat subyektləri
- D. Hesablaşma kassa mərkəzləri

99. Pulun tədavül vasitəsi funksiyası

- A. Nağdsız dövriyyənin əsasında durur
- B. Nağdsız istifadə oluna bilməz +
- C. Nağdsız dövriyyədə aralıq aralıq istifadə olunur
- D. Pulun dəyər ölçüsü funksiyası ilə yanaşı nağdsız dövriyyədə istifadə olunur.

100. akkreditivin müsbət cəhəti:

- A. Sövdələşmənin tərtibatının sadəliyi
- B. Əmtəə dövriyyəsinin tezliyi
- C. Malgöndərinə ödəmənin yerinə yetirilməsi üçün zəmanətin verilməsi +
- D. Əlavə xərclərin az olması.

101. emitent-bankın pul vəsaitlərini ödəyicinin hesabından və ya ona təqdim olunan kredit hesabından icraçı bankın hesabına, akkreditivin qüvvədə olduğu müddət boyu köçürməsi ilə baş verən akkreditiv adlanır:

- A. örtülmüş
- B. kommersiya
- C. örtülən +
- D. Qeyri-kommersiya

102. ödəyiciyə akkreditivin ödənilməsindən imtina hüququ yalnız aşağıdakı halda verilə bilər:

- A. Malgöndərən ödəməni nağdsız qaydada tələb etdikdə.
- B. Malgöndərən başqa bankda hesabı açıldıqda
- C. Akkreditiv geri çağırılmayan olduqda
- D. Müqavilənin şərtləri pozulduğu aşkar edildikdə +

103. çeklərlə hesablaşmalar aşağıdakı hallarda istifadə oluna bilər:

- A. Yalnız fiziki şəxslər arasında
- B. Yalnız hüquqi şəxslər arasında
- C. Hüquqi və fiziki şəxslər arasında +
- D. Yalnız kommersiya bankları arasında

104. çek kitabçalarının blank formaları müəyyən edilir:

- A. Mərkəzi Bank tərəfindən +
- B. Maliyyə Nazirliyi tərəfindən
- C. AR Hökuməti tərəfindən
- D. Mili Məclis tərəfindən

105. Azərbaycan banklarının buraxdığı çeklər ... ərazilərdə dövr edə bilər:

- A. MDB dövlətlərində
- B. Rusiya və Belorusiyada
- C. Keçmiş SSRİ respublikalarında
- D. Yalnız ölkə ərazisində +

106. fiziki şəxslər arasında çeklərlə hesablaşmalar:

- A. Mümkündür
- B. Qeyri-mümkündür +
- C. Mərkəzi Bankın razılığı ilə mümkündür.
- D. Adli çeklər olduğu zaman mümkündür.

107. plastik kart sahibinə yalnız kart hesabında olan məbləğ həcmində hesablaşma aparmaq imkanı verir.

- A. Müddətli
- B. Debet +

- C. Kredit-debet
- D. Kredit

108. hansı müştəriyə bank tərəfindən müştərinin hesabı üzrə vəsait deponlaşdırılmadan belə çek kitabçası verilə bilər.

- A. Büdcə təşkilatı
- B. Kommersiya təşkilatı
- C. dayanıqlı maliyyə vəziyyəti və sabit ödəmə ardıcılığına malik təsərrüfat subyekti +
- D. dövlət bələdiyyə orqanı

109. vətəndaşların şəxsi hesablarına çeklər vasitəsilə köçürmələr:

- A. mümkündür +
- B. mümkün deyil
- C. yalnız Mərkəzi Bankın razılığı ilə mümkündür
- D. yalnız Maliyyə Nazirliyinin icazəsi ilə mümkündür.

110. Çeklər müştərinin hansı hesabından ödənilir?

- A. Vəsaitlərini depozitə qoyduqları ayrıca hesabdən +
- B. Ayrıca hesab açılmadan ümumi hesablaşma hesabından.
- C. Tranzit hesabdən
- D. Valyuta hesabından

111. bankın müştərisi hansı məbləğə çek yazı bilər.

- A. İstənilən məbləğdə
- B. Yalnız malgöndərənə olan borcu məbləğində
- C. Bankda depozitə qoyduğu məbləğdə +
- D. 1000 manata bölünən istənilən məbləğdə

112. Depozit, veksəl, uçot ssudaları və banklararası kredit üzrə faizlər... .. görə müəyyənləşdirilir:

- A. Kreditləşmə müddətinə görə
- B. kredit idarələrinə görə
- C. Kreditin formalarına görə
- D. kredit təşkilatlarının əməliyyat növünə görə +

113. ... Ssudalar üzrə ödənişlər məhsulun maya dəyərinə daxil edilir:

- A. uzun müddətli
- B. qısa müddətli +
- C. vaxtı keçmiş

D. ödəniş vaxtı uzadılmış

114. Bazar bank sistemi bölüşdürücü bank sistemində nə ilə fərqlənir?

- A. banklara mülkiyyət formasına görə
- B. banklara mülkiyyətin yeknəsəkliyi ilə
- C. yalnız dövlət bankının fəaliyyəti imkanı ilə
- D. banklara mülkiyyət forması müxtəlifliyi ilə +

115. Yalnız üzərində adı göstərilən şəxsə ödəniş edilə bilən çek:

- A. Orderli çek
- B. Təqdimatlı çek
- C. Pul çeki
- D. Adlı çek +

116. banklar müştərilərin hesabı üzrə əməliyyatları nəyə əsasən həyata keçirir?

- A. Hesab-qaiməyə əsasən
- B. Hesablaşma sənədlərinə əsasən +
- C. Nəqliyyat sənədlərinə əsasən
- D. Uyğunluq sertifikatına əsasən

117. Ödənişin çeki banka təqdim edən şəxsə ödənilmədiyi çek necə adlanır?

- A. Pul çeki
- B. Adlı çek
- C. Təqdimatlı çek +
- D. Orderli çek

118. aşağıdakı çek ötürülə bilməz.

- A. Pul çeki
- B. Təqdimatlı çek
- C. Orderli çek
- D. Adlı çek +

119. qarşılıqlı ödənişlərin zaçotu üzrə hesablaşmalar üçün hesablaşma sənədləri kimi aşağıdakılar çıxış edə bilər:

- A. İstənilən hesablaşma sənədləri +
- B. Yalnız ödəmə tapşırıqları
- C. Yalnız ödəmə –tələbnamə tapşırıqları
- D. Yalnız hesablaşma çekləri.

120. Sadəcə təqdim etmə yolu ilə başqa şəxsə ötürülən çeklər necə adlanır:

- A. Orderli çek
- B. Adlı çek
- C. Təqdimatlı çek +
- D. Pul çekləri

121. çek üzrə hesablaşma həm çekdə adı göstərilən şəxsin xeyrinə yerinə yetirilirsə, həmçinin də ötürücülük yolu ilə başqasına ötürülürsə bu çek:

- A. Təqdim olunana çek
- B. Orderli çek +
- C. Adlı çek
- D. Pul çeki

122. hesablaşma sənədləri üzrə vəsaitlərin köçürülməsi öhdəliyini plastik kart vasitəsilə yerinə yetirmək üçün bankın razılığı:

- A. Ekvayrinq
- B. İnkasso
- C. Embosso
- D. Avtorizasiya +

123. ölkə ərazisində banklar arasında hesablaşmalar:

- A. Yalnız Mərkəzi Bankın hesablaşma –kassa mərkəzləri vasitəsilə
- B. Yalnız bankların müxbir hesabları vasitəsilə
- C. Yalnız Mərkəzi Bankın hesablaşma-kassa mərkəzləri vasitəsilə bankların müxbir hesabları üzrə və klirinq hesablaşma əsasında +
- D. Yalnız bankların Maliyyə Nazirliyində açılan hesabları vasitəsilə

124. ötürücü imza (indossamentin) ilə verilən çeklər:

- A. Orderli çek
- B. Adlı çek
- C. Təqdimatlı çek
- D. Pul çeki

125. kommersiya banklarının plastik kart üzrə xidmət fəaliyyəti:

- A. Embosso
- B. Avtorizasiya
- C. Ekvayrinq +
- D. Domisilyasiya

126. eyni bankın müştəriləri arasında bank hesablaşmaları aşağıdakı kimi yerinə yetirilir:

- A. Bankın müxbir hesabına toxunmadan müştərilərin hesablarından vəsaitlərin silinməsi və ya köçürülməsi ilə +
- B. Yalnız bankın müxbir hesabı vasitəsilə
- C. Yalnız hesablaşma-kassa mərkəzləri vasitəsilə
- D. Yalnız qarşılıqlı öhdəliklər üzrə hesablaşma yolu ilə

127. bu plastik kart üzrə hesab sahibi bankın ona təqdim etdiyi vəsaitlərdən yalnız ona müəyyən etdiyi limit çərçivəsində hesablaşma yerinə yetirə bilər:

- A. Debet
- B. Müddətli
- C. Kredit-debet
- D. Kredit +

128. banklar arasında qarşılıqlı tələblər üzrə hesablaşmalar:

- A. Mümkün deyil
- B. Məhdudiyyətsiz mümkündür +
- C. Yalnız eyni ərazidə fəaliyyət göstərən banklar arasında mümkündür
- D. Eyni hesablaşma-kassa mərkəzində xidmət göstərilən banklar arasında mümkündür.

129. nağdsız hesablaşma formasına aid deyil:

- A. Çeklər
- B. Səhm və istiqrazlar +
- C. Akkreditivlər
- D. Ödəmə tapşırığı

130. nağd pul dövriyyəsi:

- A. tədavüldən nağd pulların çıxarılması və emissiyası
- B. tədavülə nağd pulların emissiyası və çıxarılmasına hazırlıq
- C. nağd pulların nağdsız pullara keçməsi və əksinə
- D. nağd pul nişanlarının fasiləsiz hərəkəti +

131. müəssisə nağd pulu əldə edə bilər:

- A. yalnız AR Mərkəzi Bankından
- B. istənilən kommersiya bankından
- C. yalnız ona xidmət edən kommersiya bankından +
- D. istənilən hesablaşma-kassa mərkəzindən

132. nağd pul dövriyyəsinin təşkili aşağıdakı təşkilata həvalə edilir:

- A. Mərkəzi Banka +
- B. kapitalın istənilən forması ilə fəaliyyət göstərən müəssisənin maliyyə xidmətinə
- C. kommersiya bankları və xüsusi maliyyə təşkilatlarına
- D. Bələdiyyə maliyyə xidmətinə

133. nağd pul dövriyyəsinin təşkilinin məqsədi:

- A. nağdsız pul tədavülünü bütövlükdə əvəz etmək
- B. vahid emissiya mərkəzi yaratmaq
- C. pul tədavülünün sabitliyi, elastikliyi və dayanıqlılığını təmin etmək +
- D. nağd pulların emissiyasını təmin etmək

134. hesablaşma-kassa mərkəzinin dövriyyə kassasındakı limitdən artıq olan pullar:

- A. ehtiyat fonduna keçir +
- B. məhv edilir
- C. xarici valyutaya dəyişdirilir
- D. dövlət qiymətli kağızlarına dəyişdirilir.

135. bütün müəssisə və təşkilatlar özlərinin nağd pul vasitələrini (limit ilə müəyyən olunan məbləğdən başqa) saxlamalıdır:

- A. xəzinədarlıqda
- B. AR Mərkəzi Bankında
- C. Kommersiya banklarında +
- D. Maliyyə Nazirliyində

136. nağd pul dövriyyəsi tsikli başlayır:

- A. kommersiya banklarının müəssisələrə nağd pul verməsi ilə
- B. hesablaşma-kassa mərkəzindən pulların kommersiya banklarına verilməsi ilə +
- C. müəssisələrin işçilərə əmək haqqları verməsi ilə
- D. ticarət şəbəkəsində əhalinin malları nağd pula alması ilə.

137. kommersiya banklarının dövriyyə kassalarındakı limitdən artıq pullar:

- A. məhv edilir
- B. xarici valyutaya dəyişdirilir
- C. dövlət qiymətli kağızlarına dəyişdirilir
- D. hesablaşma-kassa mərkəzinə təqdim edilir +

138. nağd pul tədavülünün idarə edilməsi:

- A. qeyri-mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
- B. Mərkəzləşdirilmiş qaydada həyata keçirilir +
- C. Təbii şəkildə baş verir.
- D. Hər bir təsərrüfat subyekti tərəfindən sərbəst həyata keçirilir.

139. nağd pul dövriyyəsi gəlirlərinin böyük hissəsinin əldə edilməsi və xərclənməsinə xidmət edir:

- A. əhalinin +
- B. kommersiya banklarının
- C. təsərrüfat subyektlərinin
- D. ərazi üzrə hökumət orqanlarının

140. nağd pullar dövriyyəyə daxil olur:

- A. hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan onun dövriyyə kassasına keçərək +
- B. hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından onun ehtiyat fonduna keçərək
- C. hesablaşma-kassa mərkəzinin ehtiyat fondundan müəssisənin kassasına keçərək
- D. hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından müəssisənin kassasına keçərək.

141. Mülkiyyət formasından asılı olmayaraq müəssisənin kassasında qalan nağd pulun limitini müəyyən edir:

- A. müəssisəyə xidmət göstərən kommersiya bankı +
- B. hesablaşma-kassa mərkəzləri
- C. regional depozitarilər.
- D. Bələdiyyələr üzrə maliyyə xidmətləri

142. pul dövriyyəsi strukturunda nağd pul dövriyyəsi:

- A. hər zaman nağdsız dövriyyə ilə eyni həcmdə olur
- B. nağdsız dövriyyədən bir qədər çox olur
- C. hər zaman nağdsız dövriyyə üzərində yüksək səviyyəsi ilə hakimlik edir.
- D. Əsasən nağdsız hesablaşmadan nəzərəcarpacaq səviyyədə aşağı olur +

143. müəssisənin dövriyyə kassasındakı limitdən artıq nağd pullar təqdim edilməlidir:

- A. hesablaşma-kassa mərkəzinə
- B. regional depozitariyaya
- C. onlara xidmət edən kommersiya bankına +

D. Maliyyə Nazirliyinə

144.hesablaşma-kassa mərkəzinin dövriyyə kassasından pullar göndərilir.

- A. Müəssisə və təşkilatların kassalarına
- B. Kommersiya banklarının əməliyyat kassalarına +
- C. Regional depozitariyaya
- D. Regional xəzinədarlığa

145.nağd pulların dövriyyəsi aşağıdakı halda başa çatır.

- A. Ticarət şəbəkələrində əhali malları nağd pula ödədikdə
- B. Pullar kommersiya banklarından hesablaşma-kassa mərkəzinə daxil olduqda
- C. Ticarət müəssisələri satışdan gəliri kommersiya banklarına təhvil verdikdə
- D. Pullar hesablaşma-kassa mərkəzindən ehtiyat fonduna köçürüldükdə +

146.nağd pul dövriyyəsində aşağıdakı növdə pul nişanlarından istifadə edilir:

- A. yalnız banknot
- B. yalnız xəzinədarlıq biletləri
- C. banknot, xəzinədarlıq biletləri, xırda pullar +
- D. xəzinədarlıq biletləri, xırda pullar

147.müəssisələrə nağd pulla hesablaşmaları həyata keçirmək:

- A. qadağandır
- B. qanunvericiliklə müəyyən edilmiş qaydada icazə verilir.
- C. Mərkəzi Bank tərəfindən müəssisəyə icazə verildikdə mümkündür +
- D. Xüsusi icazənin kommersiya bankı və hesablaşma-kassa mərkəzi tərəfindən verildiyi zaman mümkündür.

148.nağd pulların dövriyyə kassası və ehtiyat fondu formalaşır:

- A. hesablaşma-kassa mərkəzində +
- B. kommersiya banklarında
- C. müəssisələrdə
- D. ərazi üzrə depozitaridə

149.pulun növlərinin inkişaf ardıcılığını göstərin.

- A. Kredit pullar
- B. Metal pullar
- C. Əmtəə-pul +
- D. Kağız pullar

150. nağd pulun əldə edilməsi məqsədi ilə üçün sahibkarlar tərəfindən mal göndərmədən, bankda uçota alınmaqla qarşılıqlı olaraq yazdıqları veksellər:

- A. diskontlu veksəl
- B. bank vekseli
- C. dostluq vekseli +
- D. bürünc veksəl

151. indossoment vasitəsilə ötürülən çeklər:

- A. adlı çek
- B. tədavül etməyən çeklər
- C. orderli çek +
- D. təqdimatlı çek

152. pulların nominal dəyəri real dəyərləri ilə üst-üstə düşür.

- A. Real pullar +
- B. Kağız pullar
- C. Kredit pullar
- D. İdeal pullar

153. kağız pulların emitenti kimi çıxış edir:

- A. kommersiya bankları
- B. emissiya bankı və xəzinədarlıq +
- C. xəzinədarlıq və müəssisə
- D. müəssisə

154. kağız pullar hansı funksiyanı yerinə yetirir:

- A. tədavül və tədiyyə vasitəsi +
- B. dəyər ölçüsü
- C. dəyər ölçüsü və yığım funksiyası
- D. yığım və tədiyyə vasitəsi

155. əsasən metala dəyişdirilməyən, məcburi məzənnəsi olub, dövlət tərəfindən öz xərclərinin ödənməsi üçün buraxılan pullar:

- A. kağız pullar +
- B. kredit pullar
- C. metal pullar
- D. əmttə-pul

156. pul kütləsinin artıqlığı şəraitində hansı pulların artıq hissəsi dəfinə yığımına qatılırdı?

- A. Metal pul +
- B. Kağız pul
- C. Kredit pul
- D. İdeal pul

157.veksel tədavülü məhdudlaşır:

- A. sövdələşmələrin məbləği ilə
- B. sövdələşmələrin müddəti ilə
- C. sövdələşmələrin müddət və məbləği ilə +
- D. vekselin ötürülməsinin mümkün olmaması ilə

158. kredit pullar aşağıdakı funksiyaları yerinə yetirir:

- A. dəyər və yığım funksiyası
- B. dəyər və tədiyyə funksiyası
- C. tədavül və tədiyyə funksiyası +
- D. yığım və tədiyyə funksiyası

159. klassik banknotlar:

- A. heç bir təminatla malik deyil
- B. qızıla xırdalanmır və yalnız kommersiya təminatına malikdir.
- C. İkili zəmanətə – qızıl və kommersiya təminatına malikdir +
- D. Yalnız qızıl təminatına malikdir.

160.vekseldən fərqli olaraq banknotlar dövriyyəyə malikdirlər:

- A. ümumi +
- B. məhdud
- C. mövsümi
- D. abstrakt

161.kredit pulun bir növü kimi banknotların xüsusiyyəti ondan ibarətdir ki, onlar dövriyyəyə:

- A. dövlət xəzinədarlığı tərəfindən buraxılır
- B. kommersiya bankları tərəfindən buraxılır
- C. təsərrüfat subyektləri tərəfindən buraxılır
- D. arxasında təminatı olan emissiya bankı tərəfindən buraxılır +

162.banknot emissiyasıxarakteri daşıyır.

- A. Kredit +
- B. Büdcə
- C. Maliyyə

D. Təminatlı

163.hansı kredit sövdələşməsi əmtəə vekseli ilə rəsmiləşdirilir:

- A. kommersiya krediti +
- B. bank krediti
- C. istehlak krediti
- D. dövlət krediti

164.banknot tədavülünün qanuna uyğunluğu:

- A. onların emissiya bankına geri dönməməsi
- B. onların daimi olaraq qızıla dəyişdirilməsi
- C. onların müntəzəm olaraq emissiya bankına qayıtması +
- D. pul kanallarının daimi olaraq banknotlarla doldurulması.

165.kağız pullar emissiyadan sonra:

- A. emissiya mərkəzindən getdikcə uzaqlaşır +
- B. böyük hissəsi emissiya mərkəzinə geri qaydır.
- C. Onları buraxan emissiya mərkəzinə təqdim edilib qızıla dəyişdirilir
- D. Faktiki olaraq kredit pullara çevrilir.

166.kağız pullar:

- A. xüsusi dəyərə malikdir.
- B. Yalnız nominal dəyərə malikdir +
- C. Nominal dəyərə malik deyil
- D. Dövlət tərəfindən müəyyən edilən məzənnəyə malik deyil.

167.sadə veksəl tədavülə buraxılır:

- A. borclu tərəfindən +
- B. kreditor tərəfindən
- C. zəmanət verən tərəfindən
- D. havadar tərəfindən

168.veksel üzrə hüququn ötürülməsi adlanır:

- A. aksept
- B. indossament
- C. indossomentləşdirmə +
- D. allonjlaşdırma

169. pul sistemi:

- A. pul kütləsinin kupyur quruluşudur +

- B. Ölkənin pul tədavülünün qanunvericiliklə müəyyən edilmiş təşkili formasıdır.
- C. Ölkə ərazisində dövriyyədə olan pul növlərinin məcmusudur.
- D. Həm ölkə daxilində, həmçinin ölkədən kənarda nağd və nağdsız ödəmələrin məcmusudur.

170. ölkə ərazisində mal və xidmətlər üzrə ödəmələr yerinə yetirilir:

- A. xarici və milli valyuta ilə
- B. xarici valyutada
- C. yalnız milli valyutada +
- D. beynəlxalq hesablaşma pul vahidi ilə

171. qızıl deviz standartı nəyi nəzərdə tuturdu:

- A. banknotların yüksək çəkili qızıl külçələrə dəyişdirilməsini
- B. pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövr etməsini.
- C. Banknotların maneəsiz qızıla dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsi +
- D. Eyni vaxtda qızıl və gümüş pulların dövr etməsini.

172. emissiya mexanizmi dedikdə ... başa düşülür:

- A. ölkənin emissiya mərkəzi və hesablaşma kassa mərkəzi.
- B. Emissiya mərkəzi və ölkənin inkassa xidməti.
- C. Pulların dövriyyəyə buraxılması və dövriyyədən çıxarılması qaydası +
- D. Banknot və xırda pulların kəsilməsi texnologiyası.

173. qızıl külçə standartı ... nəzərdə tuturdu:

- A. qızıl və gümüş pulların eyni zamanda tədavülünü.
- B. Banknotların yüksək çəkili qızıla dəyişdirilməsini.
- C. Banknotların kağız və kredit pullara dəyişdirilməsini +
- D. Banknotların devizlərə – istənilən miqdarda qızıla dəyişdirilə bilən xarici valyutaya dəyişdirilməsini.

174. bimetallizm dövründə ikili valyuta sistemi qızıl və gümüş pulların nisbəti necə müəyyənləşirdi?

- A. kortəbii şəkildə
- B. təsərrüfat subyektlərinin razılığı ilə
- C. dövlət tərəfindən +
- D. kommersiya bankları tərəfindən.

175. iqtisadiyyatın bazar modelində mərkəzi bank hökumətə pul vəsaitlərini ... verir:

- A. müəyyən təminat əsasında kreditləşmə qaydasında +

- B. Əvəzsiz qaydada.
- C. Yalnız beynəlxalq maliyyə-valyuta təşkilatlarının zəmanəti olduqda.
- D. Heç bir təminat olmadan kredit əsasında.

176. Qızıl sikkə standartı nəyi nəzərdə tuturdu:

- A. banknotların yüksək həcmli qızıl dəyişdirilməsini.
- B. pulun bütün funksiyalarını yerinə yetirən qızıl pulların dövriyyəsini +
- C. Banknotların qızıl külçə standartlı ölkələrin valyutasına dəyişdirilməsini
- D. Eyni vaxtda qızıl və gümüş pulların dövriyyəsini.

177. pul sistemi idarə edilir:

- A. qeyri-mərkəzləşdirilmiş qaydada.
- B. İqtisadiyyatın istənilən modelində mərkəzləşdirilmiş qaydada +
- C. Kortəbii.
- D. Yalnız iqtisadiyyatın plan modelində.

178. iqtisadiyyatın bazar modelində pul sistemi əsasən ... idarə edilir:

- A. inzibati idarəçilik metodları ilə
- B. idarəetmənin iqtisadi metodları ilə +
- C. kortəbii qaydada
- D. qeyri-mərkəzləşdirilmiş qaydada

179. kassa intizamına riayət edilməsinə nəzarət həvalə edilir:

- A. hər bir müəssisəyə kassa limiti müəyyən edən Mərkəzi banka
- B. təsərrüfat subyektlərinə
- C. təsərrüfat subyektlərini nağd pulla təchiz edən hesablaşma-kassa mərkəzlərinə
- D. təsərrüfata kassa xidmətləri göstərən kommersiya banklarına +

180. bimetallizm sistemində paralel valyuta sistemi formasında qızıl və gümüş pulların dövriyyədə nisbəti müəyyən edilirdi:

- A. dövlət tərəfindən
- B. kommersiya bankı tərəfindən
- C. mərkəzi bank tərəfindən
- D. təbii yolla +

181. iqtisadiyyatın planlı modelində pul sistemi idarə edilirdi:

- A. idarəçiliyin inzibati metodları ilə +
- B. iqtisadi metodlarla
- C. təbii yolla
- D. qeyri-mərkəzləşdirilmiş yolla

182. bimetallizm və monometallizm tədavülünün pul sistemidir:

- A. kağız pul
- B. kredit pul
- C. metal pul +
- D. kağız-kredit pul

183. hazırda manat təmin edilir:

- A. kommersiya banklarının bütün aktivləri ilə
- B. təsərrüfat subyektlərinin əmtəə qiymətlilərinin ehtiyatları ilə
- C. Mərkəzi Bankın bütün aktivləri ilə +
- D. Dövlət büdcəsinin bütün gəlirləri ilə

184. dövlət büdcəsi maliyyə planıdır:

- A. proqnoz
- B. qeyri-mərkəzləşdirilmiş
- C. istiqamətləndirilmiş
- D. direktiv +

185. bimetalizmə hansı valyuga sistemi xasdır:

- A. üzən və sabit valyuta sistemi
- B. ikili və paralel valyuta sistemi +
- C. açıq və qapalı valyuta sistemi
- D. konversiya edilmiş və konversiya edilməmiş

187. Kopernik-Qreşema qanunu:

- A. Dövlət tərəfindən yaxşı pullar ilə pis pullar arasında nisbətə müəyyən edildiyi halda yaxşı pullar pis pullar tərəfindən dövriyyədən çıxışdırılır +
- B. Dövlət tərəfindən yaxşı pullar ilə pis pullar arasında nisbətə müəyyən edildiyi halda pis pullar yaxşı pullar tərəfindən dövriyyədən çıxışdırılır
- C. Bazarda məzənnənin formalaşması zamanı pis pulların yaxşı pulları sıxışdırması
- D. Bazarda məzənnənin formalaşması zamanı yaxşı pulların pis pulları sıxışdırması

188. qızıl standartının formalarının inkişaf ardıcılığını göstərin:

- A. qızıl deviz
- B. qızıl sikkə +
- C. qızıl külçə

189. dəyişdirilməyən kredit pulların hakimliyi, təsərrüfatın və dövlətin kreditləşməsi üçün pulların buraxılması, nağdsız pul tədavülünün geniş inkişafı, pul tədavülünün dövlət tənzimlənməsi - hansı pul sisteminin xarakterik xüsusiyyətidir?

- A. Kağız-kredit pul sistemi +
- B. Metal pul sistemi
- C. Bimetallizm pul sistemi
- D. Monometallizm pul sistemi

190. Pul islahatı dedikdə:

- A. ölkənin pul sisteminin tamamilə yenidən qurulması.
- B. kağız pulların metal pulları dövriyədən sıxışdırıb çıxarmaq üzrə dövlətin uzun müddətli siyasəti
- C. ölkənin pul sisteminin qismən və tamamilə dəyişdirilməsi +
- D. qızılın pul funksiyası rolunu itirməsi prosesi

191. Pul islahatının məqsədi hansıdır:

- A. Pul biletlərinin tədavülünün kosmetik dəyişdirilməsi, onun rənginin və əlverişli formatının müəyyənləşdirilməsi, müdafiyyə dərəcəsinin yüksəldilməsi
- B. pul tədavülünün sabitləşdirilməsini və ya onun sadə şərtlərlə öz funksiyalarını yerinə yetirməsi +
- C. milli pul vahidlərinin valyuta məzənnəsinin yüksəldilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi
- D. ölkədə mövcud qiymət miqyasının dəyişməsi

192. Pul tədavülü və valyutanın sabitləşdirilməsinin əsas metodları hansıdır:

- A. revolvasiya, devolvasiya, staqnasiya, kontribusiyaya
- B. inflyasiya, deflyasiya, staqnasiya, qəlirlər siyasəti
- C. nulifikasiya, standartlaşdırma, unifikasiya, denominasiya
- D. nulifikasiya, devolvasiya, revolvasiya, denominasiya +

193. Devolvasiya dedikdə başa düşülür:

- A. pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin aşağı düşməsi +
- B. pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin yüksəlməsi
- C. ölkədə mövcud olan qiymət miqyasının iriləşməsi
- D. qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yenisi ilə əvəz olunması

194. Pul islahatı zamanı köhnə pul biletlərinin yenisi ilə əvəz olunması:

- A. daimi həyata keçirilir
- B. yalnız milli valyutanın devolvasiyası zamanı həyata keçirilir

C. həyata keçirilə bilinən +

D. yalnız milli valyutanın revolivasiyası zamanı həyata keçirilir

195. Dəyər nişanələrin tədavülü zamanı Milli valyutanın devolivasiyası nəyi ifadə edir:

A. onun qızıl məzmununun azalmasını

B. mövcud qiymət miqyasının möhkəmlənməsini

C. onun rəsmi valyuta məzənnəsinin artırmasını

D. onun rəsmi valyuta məzənnəsinin azalmasını +

196. Nulifikasiya nə deməkdir?

A. pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması

B. pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması

C. ölkədə mövcud qiymət miqyasının iriləşməsi

D. qiymətdən düşmüş pul vahidlərinin ləğv edilib yeni valyutanın tətbiqi +

197. Dövlət xərclərinin azalması, kreditə görə faiz dərəcələrinin yüksəlməsi, vergi prosesinin güclənməsi, pul kütləsinin planlaşdırılması, yolu ilə pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula tələbatın məhdudlaşdırılması metodu necə adlanır:

A. revolivasiya

B. defilyasiya

C. devolivasiya

D. denominasiya +

198. Revolivasiya dedikdə nə başa düşülür:

A. pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin artması +

B. pul vahidinin qızıl məzmununun və rəsmi valyuta məzənnəsinin azalması

C. ölkədə mövcud qiymət miqyasının möhkəmləndirilməsi

D pul vahidinin güclü dəyərsiləşməsi və nəticədə yeni valyutanın dövriyyəyə buraxılması

199. Demonetizasiya nə deməkdir:

A. pul vahidinin rəsmi valyuta məzənnəsinin xarici valyutaya nisbətən azalması

B. Pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula olan tələbin məhdudlaşdırılması

metodları və bu baxımdan dövlət xərclərinin azaldılması, kreditə görə faiz dərəcələrinin artırılması, vergi nəzarətinin gücləndirilməsi, pul kütləsinin məhdudlaşdırılması üzrə kompleks tədbirlər

C. qızılın pul funksiyasını itirmə prosesi +

D. ölkə miqyasında fəaliyyətdə olan pul nişanlarının möhkəmləndirilməsi

200. Tam dəyərli pulların tədavülü zamanı milli valyutanın devolvasiyası nə deməkdir:

- A. onun qızıl məzmununun azalması +
- B. onun qızıl məzmununun artması
- C. pul ləğv edilib yeni valyuta dövriyyəyə buraxılması
- D. mövcud qiymət miqyasının iriləşməsi

201. Denominasiya nə deməkdir?

- A. güclü qiymətdən düşmüş pulların ləğv edilməsi və yeni valyutanın dövriyyəyə buraxılması
- B. pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin artması
- C. mövcud qiymət miqyasının iriləşməsi +
- D. pul vahidinin qızıl məzmununun və ya rəsmi valyuta məzənnəsinin azalması

202. Dəyər nişanələrin tədavülü zamanı milli valyutanın revolvasiyası o deməkdir ki?

- A. rəsmi valyuta məzənnəsi azalır
- B. mövcud qiymət miqyası iriləşir
- C. onun qızıl məzmunu azalır
- D. onun rəsmi valyuta məzənnəsi artır +

203. İnflyasiya ələhinə siyasətə hansı tədbirlər kompleksi daxildir?

- A. istehsalın staqnasiyanın ləğv edilməsi məqsədi ilə dövriyyədə olan pul kütləsinin artırılması
- B. tüğyan edən inflyasiyanın tədricən hiper inflyasiyaya çevrilməsi
- C. idxalın stimullaşdırılması
- D. inflyasiya ilə mübarizə aparmaq üçün iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi +

204. Manatın revolvasiyası kimə əlverişlidir:

- A. ixrac edənlərə, çünki onlar valyuta ilə əldə olunan satışdan daha böyük manat ekvivalenti əldə edirlər
- B. idxal edənlərə, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda daha az manat ekvivalenti xərclənir +
- C. ixrac edənlərə, çünki onlar xarici valyuta ilə xaricdən mal aldıqda daha az manat ekvivalentindən istifadə edirlər
- D. idxal edənlərə, çünki xarici valyuta ilə xarici ölkədən mal aldıqda onlar daha çox manat ekvivalenti istifadə edirlər

205. İnflyasiya ələhinə siyasətin məqsədi nədir?

- A. inflyasiya və xalq təsərrüfatının artım tempi üzərində nəzarəti təmin etmək +

- B. qiymət və qəlirlərin, istehsal və məhsulun bölgüsü üzərində tam nəzarətin müəyyən edilməsi
- C. pul kütləsinin qurluşunun dəyişməsi, az dəyərli metal pulların və banknotların dövriyyədən çıxarılması və onların daha iri dəyərə malik olan kağız pullarla əvəz olunması
- D. nağd pul dövriyyəsinin qadağan edilməsi və onun hər yerdə nağdsız pul dövriyyəsi ilə əvəz edilməsi

206. Tam dəyərli pulların tədavülü zamanı milli valyutanın revolivasiyası nə deməkdir?

- A. onun qızıl məzmununun azalması
- B. onun qızıl məzmununun artması +
- C. onun ləğv edilməsi və yeni valyutanın dövriyyəyə buraxılması
- D. mövcud qiymət miqyasının iriləşməsi

207. Qiymətdən düşmüş pul vahidinin ləğv edilməsi və yeni valyutaların tətbiqi ilə əlaqədar pul tədavülünün stabilləşdirilməsi necə adlanır:

- A. devolivasiya
- B. nulifikasiya +
- C. denominasiya
- D. revolivasiya

208. Müsadirəli pul islahatı nəyi nəzərdə tutur? Nə deməkdir?

- A. ölkənin ehtiyatında olan qızıl və valyutaların tam satılması
- B. əmanətlərin dondurulması və ləğv edilməsi, köhnə pul biletlərinin yeni pullarla əvəz edilməsinə ciddi məhdudiyyət qoyulması +
- C. köhnə pul məbləq məhdutiyyəti qoyulmadan köhnə pul nişanələrinin dəyişdirilməsinə məhdudiyyətlərini qoyulması və məhdudiyyət qoyulmadan yeni pul biletlərinin dəyişdirilməsi
- D. tam dəyərdən düşmüş olan milli valyutanın tədavüldən çıxarılması və tədavülə qanuni alıcılıq qabiliyyətli daha etibarlı xarici valyutanın ödəniş vasitəsi kimi dövriyyəyə buraxılması

209. İnflyasiya ələhinə siyasət metodu kimi gəlirlər siyasəti nəyi müəyyən edir?

- A. qiymət və əmək haqqının tam dondurulması və ya onların son artım həddinin müəyyənləşdirilməsi yolu ilə onların üzərinə paralel nəzarət +
- B. ölkədə qiymət və əmək haqqının səviyyəsinin nizamlaşdırılmasından dövlətin inkişafı
- C. pul-kredit və vergi mexanizmi vasitəsi ilə pula tələbatın məhdutlaşdırılması
- D. ölkədə mövcud olan miqyasının möhkəmləndirilməsi

209. Bu və ya digər ölkənin digər ölkələrin valyuta öhdəlik və tələblərinin nisbətini əks etdirən balans necə adlanır?

- A. tədiyyə
- B. ticarət
- C. idxal
- D. hesablaşma +

210. Bir ölkənin başqa bir ölkəyə valyuta daxil olmaları və ödənişləri nisbətini əks etdirən balans necə adlanır?

- A. ixrac
- B. tədiyyə +
- C. hesablaşma
- D. ticarət

211. Valyuta daxil olmalarının valyuta ödənişlərinə nisbətən artması, tədiyyə balansında hansı vəziyyəti izah edir?

- A. passiv
- B. balanslaşdırılmış
- C. taraz
- D. aktiv +

212. Tədiyyə balansı üçün mənfi saldo nə zaman xarakterikdir?

- A. balans aktiv olduqda
- B. balanslaşdırılmış olduqda
- C. passiv olduqda +
- D. ixrac yönümlü olduqda

213. Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə tədiyyə balansının neçə bölməsi var?

- A. 8 +
- B. 10
- C. 5
- D. 12

214. Tədiyyə balansının saldosu müəyyən edilərkən, onun maddələri hansılara bölünür?

- A. milli və xarici iqtisadi
- B. əsas və balanslaşdırılmış +
- C. daimi və mövsimi
- D. müqaisəli və tamamilə

215. Valyuta ödənişləri valyuta daxil olmalarından artıq olduqda tədiyə balansının vəziyyəti necə olur?

- A. aktiv
- B. balanslaşdırılmış
- C. tarazlaşmış
- D. passiv +

216. gəlir və xərclərin gündəlik dəyişən nisbətini əks etdirən balans nəyə əsasən tərtib edilir?

- A. hər hansı bir tarixə görə +
- B. hər hansı bir dövrə görə
- C. hər hansı bir mühitə görə
- D. hər hansı bir müddətə görə

217. Hansı tədiyə balansında milli valyutanın revolvasiyası tətbiq edilir?

- A. balans passiv olduqda
- B. ölçülmüş olduqda
- C. balanslaşdırılmış olduqda
- D. aktiv olduqda +

218. Tədiyə balansının saldosunun ödənilməsi əməliyyatları balansın hansı maddəsində əks olunur?

- A. əsas
- B. ləğv edilmiş
- C. balanslaşdırılmış +
- D. mövsimi

219. Tədiyə balansının saldosuna bir başa təsir edən əməliyyat hansı maddədə əks olunur?

- A. balanslaşdırın
- B. əsas +
- C. mövsimi
- D. dəyişilən

220. Tədiyə balansında nə zaman aşağıdakı tədbirlər həyata keçirilir: ixracın stimullaşdırılması və idxalın tarazlaşdırılması, xarici kapitalın cəlb edilməsi və kapitalın daşınmasının məhdudlaşdırılması.

- A. balans kəsirli olduqda +
- B. aktiv olduqda

- C. müsbət olduqda
- D. carı vəziyyətdə olduqda

221. Tədiyyə balansında olan “səhflər və boşluqlar” maddəsi nəyi ifadə edir?

- A. dəyər üzrə barter dəyişmələrini
- B. ölkələr arasında klirinq hesablaşmalarının həcmi
- C. balans tərtib edilən zaman buraxılmış qeyri-dəqiqliklər
- D. qısa müddətli kapitalın nəzərdə tutulmayan dövriyyəsi +

222. Kreditin iqtisadi əsası kimi çıxış edir:

- A. Maliyyə münasibətləri
- B. kapital dövriyyəsi və dövrəni +
- C. Pul münasibətləri
- D. Pulun dəyəri və istehlak dəyəri

223. Müvəqqəti azad pul vəsaitlərinin olması və pul vəsaitlərinə tələb... münasibətləri vasitəsilə həll edilir:

- A. Maliyyə
- B. Kredit +
- C. Pul
- D. Kooperativ

224. Kredit aşağıdakı halda reallığa çevrilir:

- A. Borcalanın əlavə pul vəsaitinə ehtiyacı əmələ gəldikdə
- B. Dövlət iqtisadiyyatın inkişafında maraqlı olduqda
- C. Kredit münasibətləri iştirakçılarının - kreditor və borcalanın maraqları uyğun gəldikdə +
- D. Kreditorda müvəqqəti vəsait əmələ gəldikdə

225. Kredit münasibətlərində dəyər, pul münasibətlərindən fərqli olaraq:

- A. Qarşılıqlı hərəkət etmir +
- B. Ümumiyyətlə hərəkət etmir
- C. Yalnız əmtəə formasında hərəkət edir
- D. Qarşılıqlı hərəkət edir

226. Kredit - kredit sövdəsi iştirakçılarının aşağıdakı tələbini ödəyir

- A. Daimi
- B. Müvəqqəti +
- C. Kortəbii
- D. Təsadüfi

227. Kreditdə aşağıdakılar daimi sabit olaraq qalır:

- A. Sərhədlər
- B. Rol
- C. Funksiyalar
- D. Təminatlıq +

228. Kreditin ümumi xüsusiyyəti və əsası nədir?

- A. Ödəncilik
- B. Qaytarılmaqlıq +
- C. Məqsədli təyinat
- D. Təminatlılıq

229. Mərkəzi bankın müştəriləri bir qayda olaraq

- A. İqtisadiyyatın müxtəlif sahələrindən olan müəssisə və təşkilatlardır;
- B. Fiziki şəxslərdir;
- C. Yalnız kredit təşkilatlarıdır +
- D. Bütün hüquqi şəxslərdir.

230. Azərbaycan Respublikası Mərkəzi Bankının nizamnamə kapitalı və əmlakı mülkiyyətidir.

- A. Dövlət +
- B. Səhmdar;
- C. Özəl;
- D. Müştərək.

231. Kreditin formaları aşağıdakılardan asılı olaraq təsnifləşdirilir

- A. Sahə istiqaməti, kreditləşmə obyektləri, kreditin təminatlılığı
- B. Kreditin müddətliliyi, elə cə də ssudanın xidmət etdiyi təkrar istehsal mərhələsi
- C. Kreditor və borcalan, kreditin sahə yönümü və təminatı
- D. Borc verilən dəyər, kreditor və borcalan, borcalanın məqsədli tələbatı +

232. Kreditin aşağıdakı formalarından hansında kredit əmtəə formasında verilir və əmtəə formasında qaytarılır:

- A. Qarışıq
- B. Əmtəə +
- C. Pul
- D. Əmtəə-pul

233. Müasir iqtisadiyyatda kreditin üstün forması hansıdır:

- A. Əmtəə
- B. Qarışiq
- C. Əmtəə-pul
- D. Pul +

234. Kreditin hansı formasında kredit əmtəə (pul) formasında verilir, amma pul (yaxud əmtəə) şəklində qaytarılır:

- A. Maliyyə
- B. Əmtəə
- C. Qarışiq +
- D. Pul

235. Kreditin hansı formasında o, pul formasında verilir və pul formasında qaytarılır:

- A. Əmtəə
- B. Qarışiq
- C. Əmtəə-pul
- D. Pul +

236. Borcalanın məqsədli tələbatından asılı olaraq kreditin formalarını (cütlyünü) göstərin

- A. Təminatlı və təminatsız
- B. İstehsal və istehlak +
- C. Müddətli və müddətsiz
- D. Gizli və aşkar

237. Kreditin hansı formasında onun bilavasitə borcalana verildiyini göstərin:

- A. Gizli
- B. Aşkar
- C. Birbaşa +
- D. Dolayı

238. Kreditin hansı formasında kredit əvvəlcədən danışılmış məqsədə verilməsi başa düşülür?

- A. birbaşa
- B. Dolayısı
- C. Gizli
- D. Aşkar +

239. Kreditin ... kreditin təminatı üçün istifadə edilən təşkilati-iqtisadi əlamətləri daha ətraflı xarakterizə edir:

- A. Funksiyaları
- B. Növləri +
- C. Sərhədləri
- D. Rolu

240. Kreditin hansı formasında ssuda borcalan tərəfindən digər subyektlərin avanslaşdırılması (kreditləşdirilməsi) üçün istifadə edilir:

- A. Birbaşa
- B. Aşkar
- C. Gizli
- D. Dolayısı +

241. Kreditin hansı formasında ssuda tərəflərin qarşılıqlı öhdəliklərində nəzərdə tutulmayan məqsədlərə istifadə olunur?

- A. Həqiqi
- B. Birbaşa
- C. Dolayısı
- D. Gizli +

242. Kommersiya kreditinin subyektləri kimi çıxış edə bilərlər:

- A. Kommersiya bankları və fiziki şəxslər
- B. Hüquqi və fiziki şəxslər
- C. Təsərrüfat subyektləri +
- D. Ticarət təşkilatları və fiziki şəxslər

243. Kommersiya krediti bir qayda olaraq ... xarakter daşıyır:

- A. Qısamüddətli +
- B. Uzunmüddətli
- C. Müddətsiz
- D. Orta və uzunmüddətli

244. Kommersiya krediti sövdələşməsinin obyektini kimi çıxış edir:

- A. Valyuta dəyərliləri
- B. Pul vəsaitləri
- C. Qiymətli kağızlar
- D. Əmtəələr və xidmətlər +

245. Aşağıdakılardan hansının resursları kommersiya kreditində sövdələşmə obyektinə ola bilər:

- A. Kommersiya banklarının
- B. Satıcı müəssisələrin +
- C. Mərkəzi bankların
- D. istehlakçı müəssisələrin

246. Müasir iqtisadiyyatda kreditin daha çox yayılmış forması hansıdır:

- A. Kommersiya krediti
- B. Bank krediti +
- C. Vətəndaş krediti
- D. Lizing

247. Kommersiya krediti üzrə sövdələr nəyin vasitəsilə rəsmiləşdirilir:

- A. Akkreditivlə +
- B. Veksellə
- C. İnkasso ilə
- D. Şifahi reallaşma ilə

248. Bank kreditində borcalan şəxslərlə çıxış edirlər:

- A. Ancaq hüquqi şəxslər
- B. Ancaq fiziki şəxslər
- C. Ancaq dövləti təmsil edən orqanlar
- D. Hüquqi və fiziki şəxslər +

249. Əmtəə formasında verilən kreditin pul şəklində qaytarılması kreditin hansı forması üçün xarakterikdir:

- A. Bank krediti
- B. Kommersiya krediti +
- C. Vətəndaş krediti
- D. Dövlət krediti

250. Bank kreditində kreditör şəxslərlə çıxış edə bilər:

- A. Müvəqqəti sərbəst pul vəsaitinə malik olan hər bir kredit-maliyyə idarəsi
- B. Yalnız sığorta və investisiya şirkətləri
- D. Kredit əməliyyatları aparmaq üçün lisenziyası olan kredit-maliyyə təşkilatları +

251. Kreditin rolu xarakterizə olunur:

- A. Onun maliyyə və sığorta münasibətləri ilə qarşılıqlı əlaqəsi səviyyəsi ilə

- B. Borcalanların ucuz kreditlər alınmasında maraqları ilə
- C. Onun tətbiqi nəticələri və onlara nail olmaq metodları ilə +
- D. Bankların resurslarının olması və əhəlinin ödəniş qabiliyyəti ilə.

252. Bazar iqtisadiyyatına keçilməklə kredit münasibətlərinin sferası:

- A. Məhdudlaşır
- B. Genişlənir +
- C. Dəyişməz qalır
- D. Maliyyə münasibətlərinə çevrilir

253. İstehsal xərclərinə kredit verilməsində aparıcı rol oynayır:

- A. Kommersiya krediti
- B. Dövlət krediti
- C. bank krediti +
- D. İstehlak krediti

254. Kreditin ... sərhəddi tələb edir ki, borc vəsaitlərinə olan tələbatın zəruri həmi müəyyən edilsin

- A. Keyfiyyət
- B. Kəmiyyət +
- C. İstehsal
- D. İstehlak

255. İqtisadiyyatın planlı modelindəkreditə əsas rolunu oynamışdır:

- A. Lizing
- B. İpoteka
- C. Kommersiya
- D. Bank +

256. Kreditin rolu onun hansı proseslərə təsirində meydana çıxır:

- A. Məhsul istehsalı, realizasiyası və istehlakı, pul dövriyyəsi sferası +
- B. Məhsul istehsalı və realizasiyası, pul tədavülü sferası
- C. Məhsul istehsalı və ssuda fondunun bölüşdürülməsi
- D. Əmtəə-pul resurslarının istehsalı və istehlakı

257.sferasında kreditin rolu ondan ibarətdir ki, onun köməyi ilə tədavülə pul daxil edilir və tədavüldən götürülür:

- A. Sığorta münasibətləri
- B. Maliyyə münasibətləri
- C. İstehsal və istehlak

D. Pul dövriyyəsi +

258. Məhsul istehsalı və satışı prosesinin fasiləsizliyi kreditin tətbiqi ilə təmin olunur:

- A. Dövlət və kommersiya
- B. İstehlak və bank
- C. Kommersiya və bank +
- D. Kommersiya və istehlak

259. Əsas fondların çoxaldılması üçün kreditin tətbiqi kreditin ... rolunu göstərir:

- A. İnflyasiya proseslərinin tənzimlənməsindəki
- B. Təsərrüfat subyektlərinin büdcə maliyyələşdirilməsindəki
- C. İstehsalın genişləndirilməsindəki +
- D. Tədavüldəki pul kütləsinin tənzimlənməsindəki

260. İnflyasiya şəraitində kreditin rolu özünü onun köməyi ilə ... tənzimləməsində göstərir:

- A. Əhalinin tədiyə qabiliyyətli tələbin
- B. Tədavüldəki pul kütləsinin +
- C. Təsərrüfat subyektlərinin borc vəsaitlərinə olan tələbatının
- D. Ölkənin qızıl ehtiyatının həcmnin

261. Qaytarılmaq, müddətlilik və ödəncilik kreditin rolunun yüksəldilməsinə imkan verir:

- A. İnflyasiya proseslərinin tənzimlənməsində
- B. Pul dövriyyəsinin fəaliyyətinin təmin edilməsində
- C. İstehsalın genişləndirilməsində
- D. Resurslardan qənaətcil istifadəsində +

262. Məhsul istehsalı və satışının fasiləsizliyinin təmin olunmasında kreditin roluirəli gəlir

- A. İstehsal fəaliyyətinin kortəbii xarakterindən
- B. Təsərrüfat subyektlərinin istehsal etdikləri məhsulu sata bilmədiklərindən
- C. Dövlət müəssisələrinin büdcədən kifayət qədər maliyyələşdirilməməsi
- D. Cari pul gəlirləri və xərclərinin uyğun gəlməməsi +

263. İstehsal sferasında əmtəələrin möhlətlə realizasiyasında ... krediti əsas rol oynayır

- A. Bank
- B. Kommersiya +

- C. Dövlət
- D. İpoteka

264. Borc vəsaiti hesabına artıq ehtiyatların yaradılması kreditin ... kreditin verilməsi deməkdir

- A. Bol +
- B. Az
- C. Plan üzrə
- D. Bərabər

265. Bazar iqtisadiyyatına keçilməklə kreditin sərhədləri:

- A. Məhdudlaşır
- B. Genişlənir +
- C. Dəyişməz qalır
- D. Mərkəzi bank tərəfindən müəyyən olunur və tənzimlənir

266. Beynəlxalq kreditin fərqləndirici xüsusiyyəti:

- A. Sövdələşmədə hər hansı bir dövlətin mütləq iştirakı
- B. Sövdələşmədə Beynəlxalq valyuta fondunun mütləq iştirakı
- C. Borc alan və borc verənin müxtəlif ölkələrə mənsub olması +
- D. Sövdələşmədə hər hansı bir dövlətin Mərkəzi bankının iştirakı

267. Beynəlxalq kreditlər ... görə kommersiya, maliyyə və arama kreditə bölünür:

- A. Növünə
- B. Verilmə texnikasına
- C. Təminatına
- D. Təyinatına +

268. Beynəlxalq kredit verilir:

- A. Yalnız sərbəst dəyişdirilən valyuta ilə
- B. Kreditor ölkənin, borcalanın ölkəsinin, üçüncü ölkənin valyutalarında və beynəlxalq pul vahidlərində +
- C. Ancaq kreditor ölkənin valyutasında
- D. Ancaq beynəlxalq pul vahidlərində

269. Ssuda (borc) faizi müvəqqəti istifadəyə verilən dəyərin dir?

- A. Diskont
- B. Qiyməti +
- C. Aksept

D. Paritet

270. Ssuda (borc) faizinin mövcud olmasının zəruri bazası:

- A. Maliyyə münasibətləri
- B. Kredit münasibətləri +
- C. Pul münasibətləri
- D. Sığorta münasibətləri

271. məbədlərin ilk pul əməliyyatları olmuşlar:

- A. Uçot;
- B. Hesablaşma;
- C. Saxlama +
- D. Mübadilə.

272. Məbədlərin rolu onunla müəyyənləşirdi ki, onlar kimi çıxış edirdilər:

- A. İcmaların və dövlətin sığorta fondu +
- B. Xeyriyyə təşkilatları;
- C. Dövlətin təqaüd fondu;
- D. Dövlət təşkilatları.

273. Milli bank sistemi məcmusudur:

- A. Beynəlxalq kredit təşkilatlarının;
- B. Ölkədaxili kredit təşkilatlarının və onların arasındakı qarşılıqlı əlaqələrin +
- C. Emissiya banklarının və lizinq şirkətlərinin;
- D. Ölkədə pul tədavülünün təşkilinin forma və metodlarının.

274. Aşağıdakılardan hansı bank sisteminin ünsürü deyil:

- A. Mərkəzi emissiya bankı;
- B. Bank əməliyyatlarının keçirilməsinə lisenziyası olan qeyri-bank kredit təşkilatı;
- C. Kommersiya bankı;
- D. Xəzinədarlıq +

275. İqtisadiyyatın inzibati-amirlik idarəetmə sistemi şəraitində bank sistmei fəaliyyət göstərirdi:

- A. Bazar;
- B. Bölüşdürücü +
- C. Keçid;
- D. Dəyişkən.

276. Azərbaycanın müasir bank sistemi tiplidir:

- A. Bazar +
- B. Keçid;
- C. Bölüşdürücü;
- D. Mərkəzləşmiş.

277. Bazar tipli bank sistemi bölüşdürücü bank sistemindən fərqləndirən nədir:

- A. Bankların mülkiyyət formalarına məhdudiyyətlərin qoyulması;
- B. Bankların mülkiyyət formalarının eyniliyi;
- C. Yalnız dövlət banklarının fəaliyyətinin mümkünlüyü;
- D. Bankların mülkiyyət formalarının müxtəlifliyi +

278. görə emissiya, depozit və kommersiya banklarını fərqləndirirlər:

- A. Təşkilati formasına;
- B. Əməliyyatlarının xarakterinə;
- C. Filialların sayına;
- D. Funksional təyinatına +

279. İqtisadiyyatın şəraitində bank sistemi fəal inkişaf edir:

- A. Depressiv;
- B. Böhranlı;
- C. Yüksələn +
- D. Hiperinflyasiya.

280. SSRİ-də bank sistemi mövcud idi:

- A. Birpilləli +
- B. İkipilləli;
- C. Üçpilləli;
- D. Çoxpilləli.

281. Bank sisteminin başlıca xüsusiyyətlərinin biri onun tipli olmasıdır:

- A. Qapalı +
- B. Açıq;
- C. Qapalı;
- D. Yarımaçıq.

282. Mərkəzi bankın pul-kredit siyasətini müstəqil apara bilməsi bank sisteminin durumunda olmasına dəlalət edir:

- A. Müvazinətini itirmiş;
- B. Tənzimlənməyən;
- C. İdarə edilən +

D. Asılı.

283. Banklar.... görə universal və ixtisaslaşmış banklara bölünürlər:

- A. Xidmət sferasına;
- B. Əməliyyatların xarakterinə +
- C. Fəaliyyət miqyaslarına;
- D. Funksional təyinatına.

284. banklar öz müştəriləri üçün bütün bank xidmətlərini yerinə yetirir:

- A. İxtisaslaşmış;
- B. İnnovasiya;
- C. Universal +
- D. Depozit.

285. görə dövlət, səhmdar, kooperativ, özəl və qarışıq bankları fərqləndirirlər:

- A. Mülkiyyət formasına +
- B. Ərazi əlamətinə;
- C. Əməliyyatların xarakterinə;
- D. Fəaliyyət miqyaslarına.

286. Bankın hüquqi statusunu müəyyən edəq nədir?

- A. Bank qanunvericiliyi +
- B. Mərkəzi bank;
- C. Ölkə prezidenti;
- D. Ölkə parlamenti.

287. Kommersiya bankı

- A. Maliyyə nazirliyinin struktur bölməsidir;
- B. Qızıl-valyuta ehtiyatlarının saxlancıdır;
- C. Hesablaşma və kreditləşmədə vasitəçi +
- D. Hökumətin maliyyə agentı.

288. Bank sistemi ünsürlərin məcmusudur:

- A. Pərakəndə;
- B. Tam eyni olan;
- C. Qarşılıqlı əlaqəli +
- D. Təsadüfi.

289. funksiyası bank fəaliyyətinin təmin edilməsi üçün əsasdır:

- A. Əmanət məsləhətçisi;
- B. Veksel investoru +

- C. Sərbəst vəsaitlərin səfərbər edilməsi;
- D. Hesablaşmalarda vasitəçi.

290. İkipilləli bank sistemində kommersiya banklarının fəaliyyətinin tənzimlənməsi əsasən metodları ilə baş verir:

- A. İcbari;
- B. İnzibati;
- C. Dolaylı iqtisadi +
- D. Əməli.

291. Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyət məqsədi deyil:

- A. Kredit təşkilatların kreditləşdirilməsi;
- B. Manatın dayanıqlığının təmin edilməsi;
- C. Fiziki şəxslərin kreditləşdirilməsi +
- D. Hökumətin kreditləşdirilməsi.

292. Açıq bazar əməliyyatları mərkəzi bankın üzrə fəaliyyətidir:

- A. Kommersiya banklarının kreditləşdirilməsi;
- B. Əhalinin kreditləşdirilməsi;
- C. Kommersiya banklarının hesablarının azaldılması;
- D. Dövlət qiymətli kağızlarının alqı-satqısı +

293. Mərkəzi bank tərəfindən məcburi ehtiyatlar normaları kommersiya banklarının məqsədlə təyin edilir:

- A. Kapitalın artırılması;
- B. Likvidliyinin tənzimlənməsi +
- C. Kredit ekspansiyasının genişləndirilməsi;
- D. Resurs artımının məhdudlaşdırılması.

294. Kommersiya banklarının təkrar maliyyələşdirilməsinin məhdudlaşdırılması siyasətini aparan mərkəzi bank uçot dərəcəsini

- A. Qaldırır +
- B. Endirir;
- C. Dondurur;
- D. Ləğv edir.

295. Açıq bazar siyasəti mərkəzi bankın qiymətli kağızların alqı-satqısıdır:

- A. Aşağı faizli;
- B. Yüksək faizli;

- C. Sabit faizli +
- D. Faizsiz.

296. Mərkəzi bankın minimal ehtiyatlar norması qaldırıldıqda kommersiya banklarının kredit potensialı ...

- A. Azalır +
- B. Artır;
- C. Dəyişməz qalır;
- D. Həndəsi silsilə ilə qalxır.

297. siyasətinin aparılması hesabına kommersiya bankları ilə mərkəzi bank arasındakı pul axınları tənzimlənir:

- A. Valyuta;
- B. Faiz;
- C. Depozit +
- D. Qiymət.

298. Kredit təşkilatlarındakı yaranmış vəziyyətin qiymətləndirilməsindən ötrü mərkəzi bank onların fəaliyyətini:

- A. Tənzimləyir;
- B. Sanasiyalaşdırır;
- C. Lisenziyalaşdırır;
- D. Təftiş edir +

299. Mərkəzi bankın funksiyası banknot buraxılışına inhisardan və ölkədə pul tədavülünün tənzimlənməsindən ibarətdir:

- A. İnformasiya;
- B. Nəzarət;
- C. Vasitəçilik;
- D. Emissiya +

300. Mərkəzi bank rolunu oynayır:

- A. Ölkənin lizinq mərkəzi;
- B. Müəssisələrin kreditoru;
- C. Trast məməliyyatlarını keçirən bank;
- D. Dövlət xəzinədarı +